



OQTAY ISMAYIL



BIRDİR KEYİR - ŞƏR

Şər ilə Xeyiri bir saymaq olar,
Yaradan, kainat, məxluqat birsə.
İnan, yoxsulluqda dövlətlik var,
Məhsərdə fərhərd, burda dərdədirsə.

Hər sirdə bir aşkar, hər aşkarda sirr,
Hər şey öz-özünün həm də tərsidir.
Gəndən bax, qəbahət ibrət tərsidir;
Çıxar fəzilətdən ona kim girsə.

Nəfəs əlov saçanda ürok qaralar,
Eşq əlov saçanda orşə nur salır.
Ələndə Allahın könlünü alır,
Onun bəndəsinə kim könlü versə.

Nəfəv həvosi savab günəhərd, günəh,
İblisənd imtina - Allaha penəh.
Ən yazıq qul kimdir? - Ən əzəzli şah,
Mumdu axirətdə, burda sortirdsə.

Məhəbbət əzəbi nəşədir cana,
Qan suya çevrilir, su isə qana.
Dost sadiq deyilsə, düşmən də ona,
Həsəb et, dostundur, düşmən mərdirdsə.

Dünya ölüsüyük sağ sirasında,
Azadə üzürük vaxt sirasında.
Mütlüq gediş-gəliş var arəsində,
Həyat ilə ölüm həmsorhəddirsə.

CAHİL - ÜRFANI DÜNYA

Hardan yola çıxdıq bu cahana biz,
Bu, əvvəl dünyadır, ya sani dünya?
Alır canımızı, bəs ruhumuzu
Hara perik salır, de, cani dünya?

Həç doymur, hər saat min cəssəd yeyir,
Gəh "qan-qan" söyləyir, gəh "can-can" deyir.
Cəhəl yığnağına yaman bənzəyir
Müdrüklər məskəni ürəfani dünya.

İnsan qanlarına bulamış pirdir,
Yarıstı tutuyadı, yarıstı kirdir.
O üzəndə baxırsan, əsl kafirdir,
Bu üzəndə baxırsan, ruhani dünya.

Mərdə xəyanətəkar, namərdə mərdədir,
Aldığı fərhərdi, verdiyi dərdədir.
O qədər məhkəmədir, o qədər sərtədir,
Fəniyə bənzəmir bu fəni dünya.

Güldür, kainata rəyihə saçır,
Səmət çəməndən ceyrəntək qaçır.
İnsanək düşümb, sirləri açır
Nəbəti, həvyani, insani dünya.

ARTIQL OLMUR Kİ

Ən uzun ömür də qısa vaxtdır, bil,
Səksən-yüz yaşadək ... Artıq olmur ki!
Kəçəllə aramız çox uzadıyıl,
Kırpıkdən qaşadək... Artıq olmur ki!

Layla ilə gəlib, gedirik vayla,
Həyat əz də deyil bir anlıq payla:
Dünyanın öz ömrü gün hesabıyla
Sayılır bəşədək ... Artıq olmur ki!

Fələk hər atanda bizim ilə zar,
Ona milyon qoşa, min qoşa düşər.
Zar nəçə xal verər atanda bəşəd?
Yək-düdənd şəşədək ... Artıq olmur ki!

Ömür fərhəy yükü, qəm şələsədir,
İnsan gəh ağlayıb, gəh güləsədir.
Ayağ çox olsa da, dözüləsədir:
Ayaqdan başadək ... Artıq olmur ki!

NARAHATAM İNSANA GÖRƏ

Hər gün əvvəlkindən daha pis gəlir,
Təşviş keçirirəm mən sona görə.
İndi nə istəson, şərtilə verilir,
Həç nə istəmirəm bax ona görə.

İşlər hər gün olur daha acəb,
Boş-boş vədiələr kimi ümidlər qəb.
Nüç adam üstümə dişin qıcayıb,
Yəçə can verim mən bir cana görə?

De, nəçə olacaq kiçiyin həl?
Böyüyün böyüyür hər gün zəvalı.
Həm talan edilir arınan bəh,
Vergilə istənilir həm şənə görə.

Dünya yaxşılığı itirir daim,
Fərinlər, Şəddadlar yetirir daim.
Həqiqət əziyyəti gətirir daim.
Zindana düşəndə - vicdana görə.

Həqqin xəcalətdən beli bükülür,
Baxır, yerin-göyün qəlbli sökülür.
Əti qıymalamır, qanı tökülür,
Yaman narahatam insana görə!

NECƏ GEDƏRƏM

Müqəddəs Vətəni tapdaqda qoyub,
Bilmiyəm, dünyənd nəçə gedərəm.
Uzüm yoxdur gündüz yola çıxmağa,
Qaçıb bu ələmdən gəçə gedərəm.

Nakamam, Günəşənd ələmməddəm kam;
Qara buludlarla bağlanmış səməm.
Sıxıb, sorub fələk şirəmi təmənd,
Olub atılası cəccə, gedərəm.

Fərsəti düşməmə ötürmüşəm mənə,
Yaşasam da, ömrü bitirmişəm mənə.
Ölməzlik həqqımı itirmişəm mənə,
Təzə kimi sovrulub həçə, gedərəm.

GÜC NİFRƏT QƏDƏRDİR

Səvaşda kin çalır zəfər həmişə,
Bu qəddər dünyada səvgi hədərdir.
Qələbə oylırlə nifrət tərəfə,
Nifrət nə qədərsə, güc o qədərdir.

Qımlıçə doğulub sənkilə millətlər,
Ruhənda, fikrində yüz cür illətlər.
Ey səhəblərdir bütün nifrətlər,
Şəfəqlər didərgin, gəldi-gedərdir.

Xəlakət nələ çəkir yuxuşaqlıqəndən,
Yəməni bürümüş kirlilə yığəndən ...
Tutun, əsn məni Qafqəz dağəndən,
Məğlubla ölüməndə sağlıq bətərdən.

Dənsün bizimçün də nifrət qoy gəccə,
Ağır coza gərəkk daşnəktək kəccə.
Yoxsa əssər qalmaz bizdən zərəccə,
Düşməni olənçün mərhəmət şərdir.

GÜCÜ VAR

Yer kürəsi yalanla çox yükənlənib,
Bəle yükün bel sındırmaq gücü var.
Yalanların ləbnəni dandırmaq,
İblislərə inandırmaq gücü var.

Daim salır millətləri o, yassa,
Kəfənləkdür, bənzəso də atlaşa.
Bir vultkandır, nə zamənsə partılaşa,
Yeri yarmaq, göyü qırmaq gücü var.

Dayanan yox öməndə bu boləndən,
Təam kimi tutub ərzin dörd yanın.
Siyasətlə calaqlaşan yalanın
Cəhənnəmləkk od yandırmaq gücü var.

TƏZƏ XƏBƏR YOX

Soruşmaq ümidlə: "Təzə nə xəbər?"
Doğulanənd mənəndə tozo xəbər yox.
Həmin aciz Xeyir, həmin quduz Şər,
Dünyənd də, bu gün də tozo xəbər yox.

Yazılıb xəbərlər birco səhifə,
Tez-tez silinir ki, batmasın kifo.
Hər no elubdursa, olub bir dəfə,
Daha yer üzündə təzə xəbər yox.

Elo bilmə, axıb saflaşsan sudur,
Dünya toz bürümüş qədim quğubdur.
İlk xəbər ki daşa yazılıb, odur,
Beş min ərzində təzə xəbər yox.

YERİNƏ

Sərinlik istədik bir az küləkədən,
Tozanəq gətirdi duman yerinə.
Hərə bir tərəfdən papaq tuxadı
Azca işıq gələnlə gümən yerinə.

Bolluq dənizində üzürük guya,
Qartallıq samadə süzürük guya,
Uğuru ard-arda düzürük guya,
Bu, nohur deyilmi ümmən yerinə?

Tutub üzümüzü gündə bir yönə,
Döndük fırfıraya hey dənə-dənə.
Günah edo-edo Allahdan yeno
Mükafat umuruq aman yerinə.

Salıb özümüzü özümüz tora,
Bələdçi deyirik hər şilo, kora.
Toslim eləmşik qanunu zora,
Küfrü qaldırmışım iman yerinə.

Verib ağılmaızı tez-tez bada biz,
Tapmışıq hər saat təzə qada biz.
Somti iürmişik fırtınada biz,
Girdabə girmişik liman yerinə.

EL HÜCUMU

Döyüşə çağırıldı səmə dəroni:
"Gücün var, tab gətir sel hücumuna.
Söküklüb gedəcəklərlərin bir-bir,
Bu hücum bonzəməz yel hücumuna".

Daşnak, nə vaxtdək qalacaqsan kor?
Bizə yox, özünü qazmaqdasan gor.
Heç şir dayanamız, tülküdə nə zor?! -
Sino görə bilə kəl hücumuna.

Bütün varlığına salıb andışo,
Ətini Bozurdırlar çəkək dişo.
Özge stəyinim aldım homişo
Vərdiş eləmədim dil hücumuna.

O gün ki içində nəfəs ocaq çatdı,
Sərofin hər saat çamura batdı.
Sənə bir Mübariz matəm yaşatdı,
Kimsən ki, dözsən el hücumuna.

GÖYƏ TƏRƏF

Hərə bir boqqayla çıxır ortaya,
Olummu hansısa hərzəyə tərəf?
Vermərəm ağılma hər ağılzaya,
Ondansa duraram gürzəyə tərəf.

Qorquram məhəbbət qarıyıb gedər,
Bu bəşər bəğçası qarıyub gedər.
Vallah, dünyamızı qan yuyub gedər,
Yüzce adam çixsa hər səyə tərəf.

Şəri darya, Xeyri bir çəşq görüb,
Yollar çarpaşq, doləşq görüb,
Yeri nifrət ilə buləşq görüb,
Tutmuşam güzgümlə mən göyə tərəf.

SEVMƏZ MƏĞLUB KİŞİNİ

Zəmanənin ağılı tamam çöndübr,
Şeytanlara tapşırıb hər işini.
Dövrən doli dağ selinə döndübr,
Girdabına çəkib, alıb kişini.

Kəl saxlaşır, səyroləşir gül hər yaz,
Bələ getso, yoxa çıxar, gül qalmaz.
Heç kim bilmir, sağalar, ya sağalmaz;
İlan kimi zaman çalıb kişini.

Əmib şəri, olub tülkü nəmərd - nər,
Çəkir əsən karvanımı nəmərdlər.
Bir-birinə dayağ durmur ta mərdlər,
Kişilər də gözədən salıb kişini.

Gen tutulur hər tərəfdə o yadək,
Ta poladı gören yoxdur poladək.
Nə olsun ki, dözüb durur palidək?! -
Yarpaq-yarpaq tufan yotub kişini.

DÜŞÜBDÜR

Bu köhnə dünyanın çoxalib pası,
Hər ağa yüz yerdən qara düşübdür.
Qifillik qalıbdır xeyrin qapısı,
Bilən yox, açarı hara düşübdür.

Fələyin səvənə mərhəməti kəm,
Məni öldürəcək bu kədar, bu qəm.
Çiçiyin ruhuna bülböldür həmdən,
Amma ki bədəni xara düşübdür.

Kim öz arxasına kıl qoyub gedir,
Məhəbbət bağını sel yuyub gedir.
Səadət ağacı qarıyub gedir,
Fəlakət ağacı bara düşübdür.

Bu qanlı ovlağı yurd bilərəmmi?!
Gətsəm, bir də bura heç gələrəmmi?!
Özüm dərdə düşsəm, dərd elərəmmi?!
Dərd budur ki, bəşər dara düşübdür.

Sanki bu dünyanı bir ilan çalıb,
Dişi kıldılənb, rəngi qaralıb.
Burda gündüzlərin tək adı çalıb,
Nə işıq düşsənsə, gora düşübdür.

AYILDIM

Doğuldum təzə bətdən,
Ölüb, əzəbdən sıyrıldım.
Ürəyimi sındırdub mən,
Ağrılı candan ayrıldım.

Aça bilmirdim gözümü,
Dəyə bilmirdim sözümlü.
Qaçdım aldadıb özümü,
Ruh olub, nura sarıldım.

Fikir çəşqim, ümid xəstə,
Tüstü idim çırağ üstə.
Sərxoş idim torpaq üstə,
Qalxıb göylərdə ayıldım.

Zəhər qatıb İblis xalqın əşına,
Əli yetmir Şuşanın bir daşına.
Məni səvən, ağılımı yığ başına,
Ağıllı qız səvməz məğlub kişini.

BAŞIMDIR

Özümə bənzəyir gətdiyim yollar,
Ayağı ayağım, başı başımdır.
Ayağım neyləsin, bədrəyirəmsə,
Hər səhvədə günahkar naşı başımdır.

Yoxdur, nə qızınım axı istima,
Tez-tez boğuluram girib üstümə.
Daim azir məni düşüb üstümə,
Dünyanın ən ağır daşı başımdır.

Biclorin içində siyasətəm yox,
Biri zəfər müjdəli həkayətim yox.
Gözümədən qətiyyəni şikayətim yox,
Ay Allah, çəşlərin çayı başımdır.

ŞEYTANA TƏRƏF

Hara baxırsansa, görürsən, ordan
Şeytan ol ələyir insana tərəf.
Əsla düşünmədən elə həmin an
Çoxu durub qaçır Şeytana tərəf.

Dünyanı başına etsələr də dar,
Dözür, ah, bəşərin nə kor səbri var.
Salındığı odda qovrulur xalqlar,
Çalışmır ki, çixsın bir yana tərəf.

Tənərni ürəkədən iraq tuturuz,
Haqqı özümüzədən qırağ tuturuz.
Döccəlin yoluna çirəq tuturuz,
Yaman əzdır duran vıdanda tərəf.

Dərdə bax, o buna zaval gətirir,
Bu onun öntinə payandaz sərir.
Kösilən kəsənsə hallıqlı verir,
Əzilən qol açır tirana tərəf.

İblis dustağıdır sanki hürr bəşər,
Öyrəşib, yaşamır başqa cür bəşər.
Çıxıb əbadiyyədən yüyürür bəşər,
Cəhənnəmə dəhşətli virana tərəf.